

# KÖRPÜNÜN ÜSTÜ

Bolluğa varsa da, sitəmi çoxdu,  
Bəlkə də, bizdədi bunun günahı?  
Kimişə köməyə gözləyən çoxdu,  
Uçub körpü kimi elin pənahı.

Get-gəllər azalıb körpünün üstdən,  
Altında suları haray salardı.  
Qocalar xatırə danışar pəsdən,  
Hər axşam bir belə yiğnaq olardı.

Dünya insanına, ruha, mənliyə,  
Sınaq körpüsüdür, sinaq körpüsü...  
Bizimkiqarışıq hər bir şenliyə  
Həm rəhmət, həm də ki qınaq körpüsü.

O payız ləngidik yaylaqda bir az,  
Başlardı sözünə Cıqı Süleyman.  
Qayğının suyunu azaltmaq olmaz,  
Dünyada körpüdür hər əhd-peyman.

Elə ki dirəndi üzümüz qışa,  
Gördük ki, qalmışlıq alafsız, otsuz.  
Baxıb da donmadı gözümüz qışa,  
Əminin qayğısı olmadı odsuz...

Odun da gətirdik Əhmədlə hələ,  
Rəhmətlik qayğıda od-oçaq idi.  
Heç zaman vermirdi fürsəti yelə,  
Beləsi şenliyə bir dayaq idi.

O yay binələrə bayram gəlmişdi,  
Təhlə Əsgər ilə həm də bizlərə.  
Bir-iki günlüyü Bayram gəlmişdi,  
Gəldi bayramımız yaman gözlərə.

Təpədən-dırnağa nur idı atan,  
Yamanlıq gəlməzdi heç vaxt əlindən.  
Addımı yaylağa qonaqtək atan  
Bayram da heç kəsin düşmür dilindən.

Ömür çox gödəkdi... qayıyla dolu,  
Hamının dərdi var, nə deyim, nəsə...  
Bir də ki hər ili aran-dağ yolu  
Bizə yoldaş idi Goyüşov İsə.

O payız deyirdim bayaq mən sənə,  
Zaman əsdirirdi sərt küləyini.  
Bircə ay sonrası, elə o sənə  
Torpağa tapşırdıq Tat Hüseyini.

Əvvəllər adamlar adam balası,  
Çoxu da Tanrıının törpüsü idi.  
Yaxşılıqlar idı ömrə çalası,  
Qayğılar insanlıq körpüsü idi.

Adamlar adını eldən alındı,  
Baban Hümbət kimi bir adlı göstər.  
Adamlar ömürdən ömrə salındı,  
Ənənə üstündə bir atlı göstər.

Zamana dəyişib, Ayvazov Kamal,  
Quluoğlu Əhmədtək adam hanı?  
Bir az başqalaşib insanda amal,  
Yoxdu əvəzləyən Melsə Astanı.

Bolluğu varsa da, sitəmi çoxdu,  
Bəlkə də, bizdədi bunun günahı.  
Kimişə köməyə gözləyən çoxdu,  
Uşub körpü kimi elin pənahı...

Bir də olacağa çarəmi vardi?  
Nə qədər yaşamaq Tanrı işidir...  
Nə qədər aralar qirovdu, qardı,  
Qınama, məni də yaman üzündür.

Doğma yaylaqlardan nə bezdi, doydu,  
Bu adla özünü salsa da dilə.  
Ömrünü-gününü çöllərdə qoydu,  
Tək Şəmil səhbəti yaşayır hələ.

Qarılı-gelinli ağlatdı dil-dil,  
Bir evdə görünmür kədərin sonu.  
Şenlik yana-yana itirdi o il  
Sərdərov Təhməzin nakam oğlunu.

Aliş-veriş idi gündəlik işi,  
Bir başqa məsləki bir də seçərmi?  
Körpünün üstünnən Ağayışı kişi,  
Qonşumuz Uğurlu bir də keçərmi?

Alxanı demirəm... cavan bir oğlan,  
Hamıya bir sırdaş, bir qardaş oldu.  
Kamını almamış fani dünyadan  
Gedən yolculara yar-yoldaş oldu.

Gün-günnən bəd gəldi, il-ildən ağır,  
Çəkildi əl-ayaq, soyudu ara.  
Köç etdi Ziyəddin, Bahəddin fağır,  
Nə deyim son vaxtı mən olanlara?

Hələ Teymur dayım... dünya bəzərdi,  
Təbi qaynar idi, sinəsi dolu.  
Şirin danişardı, şirin gəzərdi,  
Aşağı-yuxarı Qaş məhlə yolu.

İlyaz, İslam əmim... cana dəyən can...  
Üz qoyub, iz qoyub keçdi dünyadan.  
Xaloğlu İsaxan, İlhan, Ədilxan,  
Yeznəm Museyib də köçdü dünyadan.

Olub-keçənlərə boylanan zaman  
Adamın min yerə gedir xəyalı.  
Körpünün üstünü xoşlardı yaman  
Niyazı, Mustafa, Abbasnan Ali.

Talelər oxşamır, həm də təzətər...  
Həm də hər birinin öz rəhmi, qeyzi.  
Daha olmayacaq Buludov Ənvər,  
Bayramov İbrahim, Quliyev Feyzi.

Bizə yaxşaların örnəyi qalır,  
Axtarma Meydanı, ya Məhəmmədi.  
Öz rəhmət, öz hörmət payını alır  
Hər gün el-obadan Nurəddin, Sədi.

Köç yaman başlayıb, yaman indidən,  
Bu dünya kimlərə görün dar oldu.  
Körpünün üstündən ayrılib gedən  
Son dəfə Kərimnən Allahyar oldu.

Eldar da görmədi builki yayı,  
Sulartək dəyişib günün axarı.  
Dərədə unudub bulağı, çayı,  
Məhlə yaman gedir üzüyuxarı...

Nəyi xatırlayır gedib-gələnlər,  
Kim yazıb, deyəcək sonuncu sözü?  
Yarğanın üstündə hey neçə illər  
Novruz kişinin də qalacaq izi.

Belədi, neyləyək, gərdişi-dövran,  
Hər vaxtin öz hökmü, öz fərmanı var.  
Dəyişir huyunu vərdişi-dövran,  
Neyləyək, hər dərdin öz dərmanı var.

Dünyanın buzları quraq olurlar,  
Çaylara nə qədər körpü yaranır.  
İnsanlar ayrılır, iraq olurlar,  
İnsanlıq deyilən körpülər yanır.

Əl-ayaq kəsilir elə bil qəsdən,  
Adamlar arası sevgi sozialır.  
Get-gəllər azalıb körpünün üstdən,  
İnsanlar çoxalır, İNSAN azalır!

**Kamandar EYVAZLI**